

**İri buynuzlu cins
damazlıq heyvanların
satin alınmasının
AÇIQ TENDER elanı**

16 fevral 2017-ci il



**«Aqrolizing» Açıq Səhmdar Cəmiyyətin
İri buynuzlu cins damazlıq heyvanların satın alınmasının
AÇIQ TENDER elanı**

Tenderin predmeti:

Lot-1 – “2000 baş Holştin-friz cinsli damazlıq heyvanların satın alınması”

Lot-2 – “5000 baş Simmental cinsli damazlıq heyvanların satın alınması”

Tender iştirakçılara təklif edilir ki, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

“Aqrolizing” ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi olan şirkətlər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar tenderlə əlaqədar əlavə məluma almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Abdullayeva Vəfa Hikmət qızı

Tel:/Faks: 425-66-94;

mobil: +99455 616-77-61

E-mail: agro.satinalmalar@gmail.com

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, BBünyadov küçəsi, 12

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusunu Lot 1 üzrə 500 manat və Lot-2 üzrə 1000 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: «Aqrolizinq» ASC

VÖEN: 1700382471;

Ş/HESABI: AZ91AIIIB38070019443500231102 AZN

Kapital Bank ASC-nin Mərkəz filialı

Kod: 200026;

Vöen: 9900003611

M/H: AZ37NABZ01350100000000001944;

S.W.I.F.T.: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 06 fevral 2017-ci il tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 2% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət.**
- iştirak haqqının ödənilməsi barədə sənəd;**
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;**
- iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənəd;**
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumat;**

Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 15 fevral 2017-ci il, saat 17⁰⁰-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 2% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 16 fevral 2017-ci il tarixdə saat 15⁰⁰-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 12 ünvanında yerləşən «Aqrolizing» ASC-nin konfrans zalında açılacaqdır.

TENDER KOMİSSİYASI